

Vicdanın qulu, tamahın ağası olan gözəl

(sənədli hekayə, olmuş əhvalat)

Gülnaz xanım bu gün görəcəyi vacib işi axşamdan götür-qoy etmiş, bankdan kredit götürməyi qəti qərara almışdı. Kredit pulu evdə istilik sisteminin yenidən çəkiləməsi üçün lazım idi.

Bakı şəhərində Alatava deyilən ərazidə, Hərbi qospitalın yanlığında həyat evlərinin birində yaşayırıdı Gülnaz xanım. İki balaca otaqdan ibarət olan bu evi Natiq onunla evlənməmişdən bir il əvvəl almışdı toyqabağı onun qabağında balaca bir metbəxde düzəltmişdi. Otaqlar iç-içə, qonşunun evinə bitişik olduğundan içri otağın pəncərəsi həyətə yox, qabaqdakı otağın içində açılırdı. Ona görə də içəri otaq həmişə rütubətli və qaranlıq olurdu. Gülnaz xanım bu eve gəlin gələndən sonra elə bil otaqlar böyümiş, işıqlanmış gözəlləmiş, içəri otağın rütubəti de çəkilmişdi. Əslində onun qadın səliqə-səhmanı, zövqlü evdarlığı bu kiçik otaqlara bir gözəllik vermişdi. Ömür-gün yoldaşı Natiq xoşbəxt, qayğısı günlər yaşayırdılar bu daş divarlar arasında. Bir il keçmiş Tanrı onların bəxtxərliyinə bir oğul payı da qismət elədi. Gülnaz xanım heç bilməzdi ki, gün gələcək, bir gün o, bu evdə tek-Natiqsiz yaşayaçaq. Heç yuxusuna da gəlməzdi. Ancaq gəldi. İki min iyirminci ilin noyabrında, soyuq bir payız günü. Xocavənddə döyüş cəbhəsində şəhidlik xəberi gəldi Natiqin. Gülnaz xanımın isti bahar ömrüne soyuq payız ömrü calındı. Nənələr demiş, saçının birini ağ, birini qara hördü.

Mühərribə başlayan gündən qərar tuta bilməyən, çağırış məntəqəsini su yoluna döndərən gizir Natiq Baxşəliyev axır ki, bir gün narahatlılıqdan sovuşdu, arzuladığı cəbhəyə qovuşdu. Cəbhə çantasını çıynına keçirib qapıdan çıxanda göz yaşını gizlətməyə çalışan Gülnazını öpüb: "Gülüm bala-mı sənə, səni Allaha tapşırıram" - deyib gedər gəlməz yola düşdü. Ancaq bu yoldan özü qayıtmadı. "Vətən uğrunda", "Fizulinin alınmasına görə", "Xocavəndin alınmasına görə" medalları ile bəzənmiş şəhid tabutu qayıdı.

... Axşamdan bəri fikir-xəyalın çapar atı ilə aranı dağa, dağı aranı qatan Gülnaz xanım nakam ömür gün yoldaşının elə bu sözləri "Gülüm bala-mı sənə, səni Allaha tapşırıram" emanəti onu bankdan kredit götürməyə sövg edirdi. Balaca Namiq neçə gün idi ki, yolu xəstəliye, qızılçaya tutulmuşdu, qızdırması düşmürdü. Qışın qarlı, şaxtalı gündən evdə istilik sistemi işləmədiyindən otaqlar çox soyuq idi. Atalar demişkən hələ qışın oğlan çağrı qabaqda idi. Evdə kişi olmadığından evin kişi işidə Gülnaz xanımın üzərinə düşmüdü. Dünən qonşunun vəsiti ilə çağırtdığı usta evdə istilik sistemini yoxlayıb dediki:

- Xanım metal su boruları çoxdan çəkildiyindən neçə yerden çürüyüb, su buraxır, poluetilen borular lazımdır qızdırıcı aparatda dəyişməlidir.

Ustanın sözündən həyrətlənən Gülnaz xanım həyəcanını gizlədə bilmədi:

- Nə danişsınız usta, demək bunlar hamısı deyişilməlidir?! Xərci nə qədər edər?

Görünür usta insaflı adam imiş. Divarda qara haşiyəli böyük çərçivədə yaxası medallı, hərbi geyimli cavan oğlan şəklini görüb bildiki bura şəhid ailəsidir, iştiristəməz ürəyi qorlandı:

- Bacı Allah rəhmət eləsin. Görürəm şəhid ailəsiniz, təkcə material xərci min manatdan bir qədər çox edər. Mənə də heç nə lazım deyil, gəlib çekərem.

- Elə şey olmaz qardaş, zəhmət çəkəcəksiniz, sizində zəhmət haqqınız nə qədər edər deyin.

- Bacım şəhidlərin yolunda zəhmət çəkmək hər kəsin borcdur. Onda az miqdarda nə imkanınız olar, yüngül hörmət edərsiniz.

- Yaxşı. Qonşumun əri sizi çığırçımsı onda telefon nömrənizi verin, lazımla olanda zəng edim. Pulunu verərəm gedib materialı da özünüz alarsınız.

- Nə deyirəm bacı, oldu.

Usta xudahisəsib gedəndən sonra Gülnaz xanım çox götürürəq edib yeganə çıxış yolunu bankdan kredit götürməkdə gör-dü. Çünkü aldığı şəhid təqəüd ilə bu işi görmək mümkün deyildi.

... Səhər bir qədər yır-yığış edib ev işlərini görəndən sonra banka getmək üçün geyinib evdən çıxanda balaca xəstə Namiq yataqdan durmamağı bərk-bərk tapşırıdı. Kredit götürmək üçün evlərinə bir qədər yaxın olan, həm də qonşu Səlimə xalanın qızı işlədiyi AzərTürk banka üz tutdu.

Xoş təsadüfən bankda çox ləngimədi. Şəhid ailəsi olduğundan burada onu növbədən kənar yola saldılar. İki min manat kredit pulu alıb bankdan çıxdı. İnqilab küçəsi ilə evlərinə doğru tələsdi. Balaca, xəstə oğlundan narahat idı. Bir-dən iki metr qabaqda gözünə dəyen topa dollar pul diqqətini çekdi. Gözleri balacalandı. Gördüyüne əvvəl o qədər də inanmadı, belkə saxta pulsdur? Yaxınlaşıb nəzər saldı. Hiss etdi ki ayağının ucunda yerə tökülen saxta pula oxşamır. Ətrafa baxdı. Gəlib-değən yox idi. Hədsiz həyəcanla əyilib yerdən pulu götürdü. Diqqətlə baxdı. Bankda surğulanmış bir paçka yüzlük dollar, bundan başqa ayrıca bükülü min yeddi yüz dollar pul idi. İyirmi min manat həddində pul ehtiyacdən iki min manat kredit pul götürmüş cavan, başsız şəhid qadını əlini sanki köz kimi yandırırdı. Yenidən etrafa nəzər saldı. Heç kəs yox idi. Havanın soyuqluğuna baxmayaraq isti tər bütün bədənini gizlədi. Özgə pulunu əlində saxlamaq ona hədsiz ağır gelirdi. Elə düşünürdü ki, bu dəqiqə polis gelib oğru kimi onu yaxalayacaq. Yaxud pul sahibi özünü yetirib deyəcək: "Mənim pulumdur, ver pulumu". Axi pul sahibi kimdir? Bəlkə ehtiyacdən müəyyən əmlakını satmış imkansız bir adamın dar günlük pulsudur?! Bəlkə ölüm ayağında olan, son ümidi bu pula dikişin ağır bir xəstənin müalicə pulsudur?! Həyecandan yanmış ocaq kimi qorlanan şəhid qadını daxili aləmi ilə baş-başa öz-özü ilə danışır, aqli, düşüncəsi və vicdani ilə mühakimə edirdi, ancaq şeytan cildinə girmiş tamahı xəzin buraxındı. ... "Yaxşı bəs bu pulu neyleyim?! Çoxda görən olmayıb və ehtiyacım var. Mən bu

pulu özüme götürə bilmerəm, zə-hər olub boğazımı töküller. Natiqin ruhu gəzən evə aparsam, onun ruhu məni bağışlamaz, o dünyada yanına üzüqara gedərəm. Onda bəs neyleyim? Bəlkə yaxında olan mağazaya gedib orada sahibini soraqlayım? Bəlkə haqq-nahaq kimlərə deyəcək mənim pulumdur, mənim pulumdur. Bəlkə elə burada, küçənin ortasında durum sahibini gözləyim ki ne vaxtsa gələr? Axi evdə xəstə uşaq qoyub gelmişəm, özümdə tələsirəm. Bəlkə, bəlkə, bəlkə"... Bu bəlkələr onu puldan betə üzürdü...

Birdən yadına bir nəfər düşdü. Həmişə şəhid, qazi ailəsinə arxada yaqın olan "Mənim atam qəhrəmandır" layihəsinin rəhbəri Cəlal Qurbanova zəng edib ondan məsləhət almaq. Axi prezident təqəüdçüsü, nəğməkar şair olan Cəlal Qurbanov kimsəsizlərin kimsəsi, köməksizlərin köməyi, haqqın səsiydi.

Gülnaz xanım zəng edib vəziyyəti Cəlal müəllimə bildirdi. Cəlal müəllim ani düşüncədən sonra dedi:

- Bunu fərdi qayda da soraqlamaq olmaz. Ola bilər pul düzgün ünvana çatmasın. Axi böyük məbləğdir. Ona görə də onun axtarışını geniş, içtimai dairədə aparmaq lazımdır. Mən bu baredə ATV kanalına "Bizimləsən" programının rəhbəri Zaur Baxşəliyevə zəng edib deyəcəm. Bu gün saat 1500-da veriliş başlayacaq, pulu götürüb gedərsən ora.

- Baş üstə. Allah köməyiniz olsun. Bir çıxış yolu tapa bilmirdim.

Gülnaz xanımın üstündən elə bil ağır yük götürüldü, rahat olub evə gəldi. Oğlu yataqda yatmış əyilib üzündə öpdü. Bir ucu çarpayıdan yere sürüşən yorğanı üstüne çekdi. Vaxt itirmədən mətbəxə keçib sağa şorba hazırlamağa başladı.

Oğlu ilə bərabər günorta naharı edib qabları yuyandan sonra arxayın oturub verilişin başlayacağı vaxtı gözlədi. Ötən bir saat vaxt ona çox uzun gəldi. Gözü saatın əqrəbində qalmışdı. Elə bil əqrəbdən də daş asılmışdı getmək bilmirdi. Nəhayət axırkı gözlədiyi zaman yetişdi. Taksi sıfariş edib televiziya studiyasına "Bizimləsən" programına getdi.

Canlı veriliş gedirdi. Verilişin rehbəri ve çox istedadlı aparıcısı Zaur Baxşəliyev Gülnaz xanımı efirdə olanlara və çoxsaylı tamaşaçılara təqdim edib gəlişinin səbəbini bildirəndə salonda olanlar onu alqışlarla qarşılıklı. Otaranların mehriban nəzərləri gözəl görkəmli qayğılı baxışlı, nur üzülfədakar qadına zilləndi. Baxışları herərti ocaq istisi kimi ona qarsdı, girdə yanaqları lalə kimi qızardı.

Az keçmiş studiyaya zənglər axışmağa başladı. Neçə nəfər pul itirdiyini bildirdi. Ancaq bir nəfərin zəngi dəqiq ünvandan xəber verdi.

Zəng sahibi pulu harada itirdiyini pulun məbləğini, hansı qaydada olduğunu dedi. Mikrafona verilən telefon məlumatına eşdənədə elə bil qəfletən Gülnaz xanımın bütün bədəni təlatüma geldi. Sevincindən qışkırmagını güclə saxladı:



- Odur, odur - deyə pul sahibinin tapıldığı bildirdi.

Aparıcının:

- Gülnaz xanım məlumatlar tam uyğun gəlirmi?

Hədsiz sevinc hissi ilə:

- Bəli, tamamilə doğrudur - dedi.

Zaur Baxşəliyev zəng edən - pul sahibini studiyaya dəvet etdi. Həmin adam gəlib reklam olunması istəməsə də aparıcının təkidindən sonra razılaşmalı oldu. Efirdə anı bir süküt yaradı. Salonda olanlar Gülnaz xanımından gözünü çəkmirdi. Dillər sussa da hər kəsin ürəyindən bir fikir keçirdi. "Halal olsun qadına, çox böyük ürəyi varmış", "Sağ olsun, bunu hər kəs edə bilməzdi", "Böyüdüb tərbiyə verənləri sağ olsun, belə qız böyüdüb", "Eh, ağılı yoxdur, vallah mən verməzdim", "Ağılı yoxdu e... puldu, tapmisan görən-də olmayıb, başsız qadınsan, yüz dərdi-sərin var, qoy başının altına ximər-ximər xərcə..."

... Az sonra studiyaya 40-45 yaşlı, bir az hündür boylu ağsif bir oğlan daxil oldu. Peşəsinin səriştəli vurğunu olan aparıcı əlüstü gələn qonağı sorğu-suala tutdu:

- Adın nədir, nə sənət sahibi-sən?

Oğlan sıxla-sıxila:

- Adım Mürşüddür, özümdə kiçik bir iş adamıyam.

- Çox güzel, bu qədər böyük məbləğdə pulu üstündə niyə gəzdirirdin ki, indi də itirmisən. O, pulu neyleyəcəkdirin?

- Türkiyədə xəstəxanada müalicə olunan yaxın bir dostuma kömək üçün göndərəcəkdirim. Ona görə də milli pulu gətirib AzərTürk bankda dollara dəyişdim ki, dostuma göndərim. Bu da onun dollara dəyişmə qəbzi, bankdan almışam. (oğlan qəbzi göstərir) Ancaq necə olubsa bankdan bir qədər aralanmış pul cibimdən düşüb, bilməmişəm.

- Türkiyədə olan dostun səndən bu pulu gözləyirdi, onunla da nişib vəziyyəti dedimmi?

- Dədim, ancaq hiss etdim ki, inanmadı. Sağ olun ki, məni dəst minnətindən qurtardınız.

- Biz qurtarmamışq, o, xanım qurtarır - Gülnaz xanımı göstərdi.

Həyecandan çətinlikle danişan oğlan xilaskarını - Gülnaz xanımı indi gördü:

- Çox sağlamın bacı. Yaxşı məni dəst minnətindən, dəst tənəsindən qurtardınız.

- Siz sağlamunki, mənim üstündən bu narahatlıq yükünü götürdünüz.

Mən və mənim övladım o pulu yeyə bilməzdik. Şəhid ruhu olan evə o pul gire bilməzdı.

Salonda hamı riqqətə gəlmışdı. Bu dəqiqələrdə salonda oturanların hər biri bu əlcətməz xeyirxahlığı, insanpərvərliyi alqışlamalıqla özləri də onlar kimi olmaq isteyirdi. Düzgün, halal tamahının ağası!

Aparıcı xoş minnətdarlıq duyğularını ərmağan etdi:

Yaxşıları yaxşı qoru Xudaya,

Kərəmində saxla elə kəsəri...

Hər ikisi - pulu itirən və pulu tapan xeyirxahlar salondakılarının xoş nəzərləri, mehriban baxışlarının müşayəti ilə salonu tərk etdilər...

08 fevral 2024